



**“KollektA”**  
**Açıq Səhmdar Cəmiyyəti**

*Hər birinin nominal dəyəri 100 (bir yüz) manat olan 50 000 (əlli min) ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların*

**BAZA EMISSİYA PROSPEKTİ**

**Bakı-2026**

**Qeyd:** Azərbaycan Respublikasının Mərkəzi Bankı bu Baza Emissiya Prospektində olan məlumatların düzgünlüyünə görə məsuliyyət daşımır və nəzarət orqanı kimi onu qeydiyyatla almaqla yerləşdirilən qiymətli kağızlara münasibətini ifadə etmir.

## BƏYANAT

Biz, aşağıda imza edənlər,

1. Bu Baza Emissiya Prospektini tərtib etməzdən öncə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 27 yanvar 2016-cı il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş "Emissiya Prospekti və informasiya memorandumuna dair tələblər haqqında" Qaydalar ilə tanış olduğumuzu təsdiq edirik.
2. "KollektA" Açıq Səhmdar Cəmiyyətinin hər birinin nominal dəyəri 100 (bir yüz) manat olan 50 min (əlli min) ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının Baza Emissiya Prospektinə daxil edilən bütün məlumatlar həqiqi faktlara əsaslanır, heç bir fakt gizlədilməmişdir və bunun üçün bütün lazımi tədbirlər görülmüşdür.

### "KollektA" Açıq Səhmdar Cəmiyyətinin

**Direktoru:**

Vəliyev Ramil Vəliş oğlu

Tarix: 5 Avqust 2026-cı il



### "KollektA" Açıq Səhmdar Cəmiyyətinin

**Maliyyə direktoru:**

Məmmədov Akşin Yusif oğlu

Tarix: 5 Avqust 2026-cı il

# MÜNDƏRİCAT

|                                                                                          |           |
|------------------------------------------------------------------------------------------|-----------|
| <b>BƏYANAT .....</b>                                                                     | <b>2</b>  |
| <b>1. Xəbərdarlıq.....</b>                                                               | <b>4</b>  |
| <b>2. Emitent barədə məlumat .....</b>                                                   | <b>4</b>  |
| <b>3. Qiymətli kağızlar haqqında məlumat.....</b>                                        | <b>7</b>  |
| <b>4. Risk faktorları .....</b>                                                          | <b>8</b>  |
| <b>5. Təklif.....</b>                                                                    | <b>10</b> |
| <b>İstiqrazların emitenti və zəmin (olduqda) barədə tələb olunan məlumat.....</b>        | <b>12</b> |
| <b>6. Emitentin auditorları barədə məlumat .....</b>                                     | <b>12</b> |
| <b>7. Seçilmiş maliyyə məlumatı .....</b>                                                | <b>12</b> |
| <b>8. Emitent barədə məlumat .....</b>                                                   | <b>12</b> |
| <b>9. Emitentin biznesinin icmalı .....</b>                                              | <b>13</b> |
| <b>10. Digər təşkilatlarda iştirak.....</b>                                              | <b>14</b> |
| <b>11. Tendensiyalar barədə məlumat.....</b>                                             | <b>14</b> |
| <b>12. Gəlir proqnozu.....</b>                                                           | <b>15</b> |
| <b>13. Emitentin idarəetmə və nəzarət orqanları .....</b>                                | <b>15</b> |
| <b>14. İdarə heyətinin işgüzar praktikası.....</b>                                       | <b>17</b> |
| <b>15. Emitentin nizamnamə kapitalında mühüm iştirak payına sahib olan şəxslər .....</b> | <b>17</b> |
| <b>16. Emitentin maliyyə məlumatları .....</b>                                           | <b>18</b> |
| <b>17. Emitent haqqında əlavə məlumatlar .....</b>                                       | <b>21</b> |
| <b>18. İstiqrazlar haqqında ümumi məlumat .....</b>                                      | <b>23</b> |

# XÜLASƏ

## 1.Xəbərdarlıq

- 1.1.Bu sənəd Baza Emissiya prospektinin giriş hissəsidir.
- 1.2.Qiymətli kağızlara investisiya etmək barədə hər hansı bir qərar investorun Baza Emissiya prospektini oxuduqdan sonra həyata keçirilməlidir.
- 1.3.Baza Emissiya prospektində olan məlumatların yanlış, qeyri-dəqiq, ziddiyyətli olduğu və ya qiymətli kağızlara investisiya edib-etməmək barədə qərar verən investorlara kömək etmək məqsədilə əsas informasiyanın verilmədiyi zaman Baza Emissiya prospektini hazırlamış şəxslər mülki məsuliyyət daşıyırlar.

## 2.Emitent barədə məlumat

### 2.1.Emitentin tam adı:

“KollektA” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Emitent” və ya “Cəmiyyət”).

### 2.2.Emitentin olduğu yer və təşkilati-hüquqi forması, emitentin qeydiyyatda olduğu ölkə:

AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli, ev.1963; Açıq Səhmdar Cəmiyyəti; Azərbaycan Respublikası.

### 2.3.Emitentə və onun əməliyyat apardığı sahələrə təsir edən məlum tendensiyaaların təsviri:

Maliyyə sektoru və borcların idarə olunması (kollektor) bazarının fəaliyyəti makroiqtisadi, tənzimləyici, texnoloji və sosial amillərin təsirinə məruz qalır. Emitentin əsas fəaliyyəti banklardan və maliyyə institutlarından tələb hüquqlarının satın alınması (POCI aktivləri) və bu borcların səmərəli yığılmasından ibarət olduğu üçün aşağıdakı tendensiyaalar Şirkətin əməliyyatlarına birbaşa təsir göstərir:

Rəqəmsal transformasiya və yığım kanallarının avtomatlaşdırılması: Maliyyə və yığım sektorunda rəqəmsal texnologiyaların, skoring sistemlərinin və sürətli ödəniş integrasiyalarının tətbiqi genişlənir. Şirkət "CibPay" MMC kimi fintex vasitəsilə yığım əməliyyatlarını avtomatlaşdırmış və İT/innovasiya xərclərini artırmışdır (2025-ci ildə 88 184 manat). Rəqəmsal kanalların inkişafı borclularla əlaqənin operativliyini və yığım səmərəliliyini artırır.

Borclulara tətbiq edilən güzəşt proqramları və sosial məsuliyyət: Problemlə borcların idarə edilməsində borcluların ödəniş qabiliyyətinə uyğun restrukturizasiya olunması əsas tələblərdəndir. Emitent yığım prosesində borclulara müxtəlif güzəştlər təqdim edir. 2025-ci ildə tətbiq edilən 130 889 manat məbləğində güzəşt yığım faizini və müştəri loyallığını artıran əsas amillərdən olmuşdur.

Tənzimləyici tələblərin artması və hüquqi çərçivə: Maliyyə bazarlarında şəffaflığın artırılması və MHBS standartlarına uyğun hesabatlılıq tələbləri sərtləşir. Şirkət əməliyyatlarını MHBS 9 (POCI alətləri) standartlarına uyğunlaşdırmış, məhkəmə-yığım və hüquqi təminat üçün 405 692 manat hüquqi xidmət xərci çəkmişdir. Bu tələblər əməliyyat xərclərini artırsa da, bazarda etimadı möhkəmləndirir.

Makroiqtisadi şərtlər və borc portfellerinin keyfiyyəti: İnflyasiya və iqtisadi fəallıq fiziki şəxslərin borc ödəmə qabiliyyətinə birbaşa təsir edir. Ölkədə manatın sabitliyinin qorunması satın alınan portfəllərdən pul daxilolmalarını müsbət dəstəkləyir. 2025-ci ildə 5.13 milyon manatlıq yeni portfel qarşılığında 7.38 milyon manatlıq nağd yığımın edilməsi əlverişli makroiqtisadi mühitin göstəricisidir. Bankların problemlə aktivləri təmizləmə tendensiyaası: Azərbaycanın bank və BOKT sektorunda balansda olan portfel keyfiyyətini artırmaq üçün problemlə kreditlərin kənar ixtisaslaşmış təşkilatlara satılması (tələb hüquqlarının güzəşt edilməsi) tendensiyaası sürətlənir. Bu meyil Emitent üçün daha geniş həcmdə portfel əldə etmək və biznes miqyasını böyütmək imkanı yaradır. Kibertəhlükəsizlik və fərdi məlumatların qorunması: Böyük həcmdə fərdi borc məlumatları ilə işləyən təşkilatlar üçün kibertəhlükəsizlik riskləri böyük önəm kəsb edir. Emitent borcluların məlumatlarının mühafizəsi və İT sistemlərinin təhlükəsizliyi üçün müvafiq texnoloji standartları tətbiq edir.

**2.4.Emitentin digər hüquqi şəxslərdə mövqeyinin qısa təsviri. Emitentin qrupda olan şəxslərdən asılı olduğu təqdirdə bu barədə qeyd:** Mövcud deyil.

**2.5.Gəlir proqnozunun mövcud olduğu zaman bu barədə qeyd:** Gəlir proqnozu mövcud deyil.

**2.6.Audit edilmiş maliyyə məlumatlarına dair auditorun rəyinin qısa təsviri:**

Cəmiyyətin 31 dekabr 2025-ci il tarixinə bitən il üzrə (həmçinin müqayisəli 2024-cü il üzrə) Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") uyğun hazırlanmış maliyyə hesabatlarının kənar audit yoxlaması müstəqil audit şirkəti olan "Nexia Azerbaijan" (Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü) tərəfindən aparılmışdır. Müstəqil auditor rəyinə əsasən, Cəmiyyətin maliyyə hesabatları 31 dekabr 2025-ci il tarixinə Şirkətin maliyyə vəziyyətini, həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini MHBS-a uyğun olaraq bütün əhəmiyyətli aspektlər üzrə düzgün və ədalətli əks etdirir (müsbət/qeyd-şərtsiz auditor rəyi verilmişdir). Audit çərçivəsində Maliyyə vəziyyəti haqqında hesabat, Mənfəət və ya zərər və digər məcmu gəlirlər haqqında hesabat, Kapitalda dəyişikliklər haqqında hesabat və Pul vəsaitlərinin hərəkəti haqqında hesabatlar, habelə mühüm mühasibat uçotu prinsipləri və izahedici qeydlər təhlil edilmişdir. Auditor rəyində Şirkətin fəaliyyətinin davamlılığına və ya hesabat göstəricilərinə dair hər hansı şərtlə qeyd, məhdudiyyət və ya mühüm qeyri-müəyyənlik göstərilməmişdir.

**2.7.Son üç maliyyə ili ərzində hər maliyyə ili üzrə seçilmiş maliyyə məlumatı əsasında emitentin maliyyə durumunun əsas göstəriciləri. Aralıq dövrlər üçün seçilmiş maliyyə məlumatı verildiyi zaman əvvəlki maliyyə ilində eyni dövr barədə müqayisəli məlumatlar verilməlidir. Son dərc olunmuş audit edilmiş maliyyə hesabatlarından bəri emitentin fəaliyyətində dəyişikliyin olub-olmaması barədə məlumat. Aralıq dövrlər üçün seçilmiş maliyyə məlumatı verildiyi zaman əvvəlki maliyyə ilində eyni dövr barədə müqayisəli məlumatlar verilməlidir.**

31 dekabr 2025-ci il tarixinə Cəmiyyətin maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından təşkilatın il sonuna maliyyə vəziyyətini və həmin il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq düzgün əks etdirir. Son dərc olunmuş audit edilmiş maliyyə hesabatlarından bəri emitentin maliyyə vəziyyətində və maliyyə nəticələrində əhəmiyyətli dəyişikliklər olmamışdır.

Şirkət 09.10.2024-cü il tarixində qeydiyyatda alındığı üçün son 3 ilin maliyyə hesabatları mövcud deyildir. 2024-cü ilin maliyyə hesabatları şirkətin təsis edildiyi tarixdən ilin sonunadək olan dövrü, 2025-ci ilin maliyyə hesabatları isə tam təqvim ilini əhatə edir.

Son dərc olunmuş audit edilmiş maliyyə hesabatlarından bəri emitentin maliyyə vəziyyətində və maliyyə nəticələrində əhəmiyyətli dəyişikliklər olmamışdır.

| Açıqlama (Azərbaycan manatı ilə)         | Fəaliyyətə başlama tarixindən |                 |
|------------------------------------------|-------------------------------|-----------------|
|                                          | 31.12.2024                    | 31.12.2025      |
|                                          | (Audit olunmamış)             | (Audit olunmuş) |
| Cəmi aktivlər                            | 260 861                       | 9 659 805       |
| Cəmi öhdəliklər                          | 252 360                       | 6 743 485       |
| Cəmi kapital                             | 8 501                         | 2 916 320       |
| Pul vəsaitləri və onların ekvivalentləri | 2 348                         | 1 060 376       |
| Alınmış problemli kredit portfeli        | 251 880                       | 4 836 355       |
| Cari ilin mənfəəti (zərəri)              | 8 401                         | 2 907 819       |

**2.8.Emitentin ödəmə qabiliyyətinə təsir edən ən son hadisələr:**

Cəmiyyətin 31 dekabr 2025-ci il tarixinə başa çatan maliyyə ili üzrə audit olunmuş maliyyə hesabatlarına əsasən, ödəmə qabiliyyətinə müsbət təsir göstərən əsas amillər mənfəətliliyin artması, likvidlik göstəricilərinin yaxşılaşması və aktiv portfelinin genişlənməsi olmuşdur. Hesabat dövründə

Cəmiyyətin ümumi gəlirləri 7 698 021 manat, o cümlədən faiz gəlirləri 6 962 388 manat təşkil etmiş, vergidən əvvəl mənfəəti isə 3 689 256 manat olmuşdur. Nəticədə, Cəmiyyətin kapitalı 2024-cü ilin sonundakı 8 501 manatdan 31 dekabr 2025-ci il tarixinə 2 916 320 manata yüksəlmişdir. Hesabat ili ərzində 5 133 411 manat dəyərində yeni problemlı kredit portfeli əldə edilmiş, borcların yığılması nəticəsində 7 380 435 manat məbləğində pul vəsaiti daxil olmuş və əməliyyat fəaliyyəti üzrə 853 797 manat məbləğində xalis pul daxilolması formalaşmışdır. Bunun nəticəsində Cəmiyyətin pul vəsaitləri və onların ekvivalentləri 2 348 manatdan 1 060 376 manata yüksəlmişdir. 31 dekabr 2025-ci il tarixinə Cəmiyyətin monetar aktivləri 9 025 956 manat, monetar öhdəlikləri isə 5 855 259 manat təşkil etmiş, nəticədə 3 170 697 manat məbləğində xalis monetar aktiv mövqeyi formalaşmışdır. Fəaliyyətin maliyyələşdirilməsi məqsədilə "AllAllFinance" ASC-dən 3 360 693 manat məbləğində faizsiz borc və "Bank Avrasiya" ASC-dən 348 000 manat məbləğində kredit cəlb edilmişdir. Hesabat tarixinə bank krediti üzrə əsas borc qalığı 334 346 manat təşkil etmişdir. 31 dekabr 2025-ci il hesabat tarixindən audit rəyinin imzalandığı 19 may 2026-cı il tarixinədək Cəmiyyətin ödəmə qabiliyyətinə əhəmiyyətli mənfi təsir göstərə biləcək hər hansı hadisə baş verməmişdir.

| Açıqlama (Azərbaycan manatı ilə)                                          | 31.12.2024<br>(Audit olunmamış) | 31.12.2025<br>(Audit olunmuş) |
|---------------------------------------------------------------------------|---------------------------------|-------------------------------|
| Monetar aktivlər                                                          | 260 861                         | 9 025 956                     |
| Monetar öhdəliklər                                                        | 239 518                         | 5 855 259                     |
| <i>Xalis likvidlik (Monetar aktivlər çıxılsın<br/>Monetar öhdəliklər)</i> | <i>21 343</i>                   | <i>3 170 697</i>              |
| Pul vəsaitləri və onların ekvivalentləri                                  | 2 348                           | 1 060 376                     |
| Alınmış problemlı kredit portfeli                                         | 251 880                         | 4 836 355                     |
| <b>Cari ilin mənfəəti (zərəri)</b>                                        | <b>8 401</b>                    | <b>2 907 819</b>              |

Nizamnamə kapitalının artırılması: Emitentin nizamnamə kapitalı hal-hazırda 4 100 (dörd min yüz) manat təşkil edir və 205 000 (iki yüz beş min) manat həcmində artırılaraq 209 100 (iki yüz doqquz min yüz) manata çatdırılması planlaşdırılır.

İstiqraz buraxılışı: Cəmiyyət cari tarixə qədər istiqraz emissiyası həyata keçirməyib. Bu emissiya nəticəsində hissəli şəkildə 5 000 000 (beş milyon) manat istiqraz buraxılışı planlaşdırılır.

## 2.9. Emitentin əsas fəaliyyətlərinin təsviri:

“KollektA” ASC Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən məhdudiyyət və şərtlərə riayət etmək şərti ilə aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilər:

- Problemlı debitor borcların (kredit portfellərinin) tələb hüququnun satın alınması;
- Əldə edilmiş problemlı debitor borclar üzrə yığım (borcların geri qaytarılması) fəaliyyətinin həyata keçirilməsi;
- Maliyyə-kredit təşkilatları və digər hüquqi şəxslər üçün problemlı borcların peşəkar qaydada yığılması xidmətinin göstərilməsi;
- Tələb hüquqlarının idarə edilməsi və problemlı aktivlərin bərpası ilə bağlı qanunvericiliyə uyğun digər fəaliyyət növlərinin həyata keçirilməsi;

## 2.10. Mühüm iştirak payına sahib olan şəxslər tərəfindən emitentə nəzarətin xüsusiyyəti:

| Adı                       | Vətəndaşlığı               | Səhmlərin<br>sayı | Nizamnamə Kapitalında<br>faiz nisbəti |
|---------------------------|----------------------------|-------------------|---------------------------------------|
| Rüstəmov Mədəd Nadir oğlu | Azərbaycan<br>Respublikası | 4 ədəd səhm       | 40%                                   |
| Aydınov Camal İsax oğlu   | Azərbaycan<br>Respublikası | 4 ədəd səhm       | 40%                                   |
| Səlimov Rəşad Mais oğlu   | Azərbaycan<br>Respublikası | 2 ədəd səhm       | 20%                                   |

Mühüm iştirak payının sahibi Emitentə nəzarəti Emitentin nizamnaməsinə və AR Mülki Məcəlləsinə uyğun olaraq həyata keçirir. Cəmiyyətin ali idarəetmə orqanı onun Səhmdarlarının Ümumi Yığıncağıdır. Ümumi Yığıncaq Emitentin fəaliyyəti ilə bağlı istənilən məsələni müzakirə edə bilər. Ümumi yığıncaq növbəti və növbədənənar ola bilər. Ümumi Yığıncaq nizamnamə kapitalında ən azı 60 % (altmış faiz) səhmə malik olan səhmdarlar iştirak etdikdə səlahiyyətli sayılır. Cəmiyyətin hər üç iştirakçısı mühüm iştirak payına sahibdirlər və təşkilatın fəaliyyətinə nəzarət etmək imkanına malikdirlər.

### **3.Qiymətli kağızlar haqqında məlumat**

**3.1.İstiqrazların növü:** faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar.

**3.2.İstiqrazların valyutası:** Azərbaycan manatı.

**3.3.İstiqrazlarla təsbit olunan məhdudiyyətlər:** Mövcud deyil.

**3.4.İstiqrazlarla təsbit olunmuş hüquqların təsviri:**

- Emitentin ləğvi, yaxud Emitentin kreditorlarının tələblərinin ödənilməsinin təminatına real təhlükəyə səbəb olan onun yenidən təşkili barədə qərar qəbul edildikdə, habelə Emitent müflis elan olunduqda İstiqrazların nominal dəyərinin və həmin anadək hesablanmış, lakin ödənilməmiş faizlərin vaxtından əvvəl ödənilməsinə Emitentdən tələb etmək;
- İstiqrazların tədavül müddətinin sonunda istiqrazların nominal dəyərini Emitentdən almaq;
- İstiqrazın nominal dəyərindən istiqrazların tədavül müddəti ərzində hər 1 (bir) təqvim ayından (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) bir faiz almaq;
- Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar.

**3.5.İstiqrazların faiz dərəcəsi. İstiqrazların faizlərinin və dəyərinin ödənilmə tarixi və müddəti. Faiz dərəcəsi müəyyən olunmadığı halda istiqrazın faiz dərəcəsinin nəyin əsasında hesablanması üsulu, həmin əsas barədə məlumat və onun müəyyən olunmasının mənbələri:**

İstiqrazlar üzrə illik faiz dərəcəsi 16 (on altı) faiz təşkil edir. İstiqrazlar üzrə ödənilməli olan faizlər buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 18 (on səkkiz) ay müddətində, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 1 (bir) təqvim ayından (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) bir ödəniləcəkdir. İstiqrazların dəyəri tədavül müddətinin sonunda ödəniləcək. İstiqrazların nominal dəyərinin ödənişi qeyri-iş gününə təsadüf edərsə, ödənişlər növbəti iş günü həyata keçiriləcək və həmin günlərə faiz hesablanmayacaqdır.

**3.6.Təmin edilmiş istiqrazlar üzrə təminatın təsviri və şərtlər:**

İstiqrazlar təmin edilməmiş formada buraxılır.

**3.7.İstiqrazların geri satın alınma şərtləri:**

Emitent tərəfindən istiqrazların tədavül müddəti ərzində geri satın alınma öhdəliyi və hüququ nəzərdə tutulmur.

**3.8.Gəlirin qısa formada hesablama metodunu göstərməklə gəlir göstəricisi:**

İstiqrazların nominal dəyərinin ödənilmə müddəti buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 18 (on səkkiz) ay təşkil edir. İstiqrazların tədavül müddəti istiqrazların “Bakı Fond Birjası” QSC-də (bundan sonra “BFB”) yerləşdirildiyi gün başlayır. İstiqrazların nominal dəyəri istiqrazların tədavül müddətinin son günündə ödəniləcək. İstiqrazların nominal dəyərinin ödənişi qeyri-iş gününə təsadüf edərsə, ödənişlər növbəti iş günü həyata keçiriləcək və həmin günlərə faiz hesablanmayacaqdır. Hər bir istiqraz üzrə bir faiz dövrü üçün ödəniləcək faizlərin məbləği 1.33 (bir manat, otuz üç qəpik) manat təşkil edir. İstiqrazlar üzrə faiz gəlirinin məbləği aşağıda göstərilən düsturla müəyyən edilir:

$$TF = \frac{(N * D * G)}{\frac{360}{100}}$$

**Burada:**

TF – Bir istiqraz üzrə toplanmış faizlər;

N – Bir istiqrazın nominal dəyəri: (100 (bir yüz) manat);

D – İstiqrazların illik faiz dərəcəsi: (16 (on altı));

G – İstiqrazların faiz ödəniş dövrünün müddəti (hər 1 (bir) ayda bir (bir ayda 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə)).

**3.9.İstiqrazların mülkiyyətçisinin təmsilçisinin adı:** Mövcud deyil.

**3.10.Təmin edilmiş istiqrazlar təklif olunduqda təminatın dəyərinin istiqrazların və onlar üzrə faizlərin ödənişinə təsiri barədə aydın və ətraflı məlumat:**

İstiqrazlar təmin edilməmiş formada buraxılır.

**3.11.İstiqrazların tənzimlənən bazarda ticarətə buraxılması barədə emitent tərəfindən müraciətin edilməsinin nəzərdə tutulub-tutulmaması barədə məlumat: Belə bir müraciətin edilməsi nəzərdə tutulduğu halda, istiqrazların ticarətə buraxılacağını tənzimləyən bazar barədə məlumat və ticarətə buraxılmanın şərtləri:**

İstiqrazların kütləvi təklif üsulu ilə ilkin yerləşdirilməsi Baza Emissiya prospekti dövlət qeydiyyatına alındıqdan sonra BFB-nin ticarət platformasında həyata keçiriləcək. İstiqrazların listingə daxil olması ilə bağlı müraciət Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən buraxılış dövlət qeydiyyatına alındıqdan sonra ediləcəkdir.

Emissiya prosesində iştirak edən BFB yeni emissiya edilmiş istiqrazların ticarətə buraxılması üçün icazə proseduru, hərrac vasitəsilə istiqrazların ilkin yerləşdirilməsi, listingə daxil edilməsi, həmçinin təkrar bazarda alqı-satqısı üçün peşəkar kütləvi ticarəti təşkil edir.

BFB 2000-ci ildə qapalı səhmdar cəmiyyəti formasında təsis edilmiş və 21 iyul 2000-ci il tarixli “fond birjası fəaliyyəti”-ni həyata keçirməyə icazə verən 5 sayılı müddətsiz lisenziya əsasında Azərbaycan Respublikası ərazisində qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə kütləvi ticarətin peşəkar təşkilatçısı kimi fəaliyyət göstərir. BFB aşağıdakı bazarların ticarətini təşkil edir:

- dövlət qiymətli kağızları bazarı;
- korporativ qiymətli kağızlar bazarı;
- törəmə maliyyə alətləri bazarı.

Qiymətli kağızların ticarətə buraxılması “Bakı Fond Birjası” QSC-də qiymətli kağızların ticarətə qəbulu, listingə alınması, listingdə saxlanılması və delistingi Qaydaları” və “Bakı Fond Birjasında qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi Qaydaları”-na əsasən həyata keçirilir.

Yerləşdiyi ünvan: AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küç, 102A.

(City Point Biznes Mərkəzi)

Elektron poçt ünvanı: [info@bse.az](mailto:info@bse.az)

İnternet şəbəkəsində rəsmi sahifəsi: [bfb.az](http://bfb.az)

Tel: (+99412) 498 98 20

## **4.Risk faktorları**

**4.1.Təklif olunan istiqrazlarla əlaqəli bazar risklərini qiymətləndirmək üçün zəruri olan risk faktorları:**

- Faiz riski – faiz dərəcələrinin mənfi dəyişməsindən yaranan itki riski. Faiz dərəcələrinin dəyişməsi maliyyələşdirmə şərtlərinə və istiqrazların bazar dəyərinə təsir göstərə bilər;
- Hesablaşma və kontragent riski – hesablaşmanın vaxtından gec aparılması və aparılmasından əvvəl kontragentin öhdəliklərini icra edə bilməməsi səbəbindən meydana gələn itki riskləri. Emitentin fəaliyyəti çərçivəsində belə risklərlə qarşılaşma ehtimalı mövcud ola bilər;
- İnflyasiya riski – pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlı risk. İnflyasiya səviyyəsində baş verə biləcək dəyişikliklər Emitentin maliyyə göstəricilərinə və istiqrazların faiz dərəcələrinə təsir göstərə bilər;
- Əməliyyat riski – daxili proseslər, sistem pozğunluqları, insan faktoru və xarici hadisələrdən meydana gələn itki riskləri. Emitentin fəaliyyəti zamanı belə risklərin yaranması ehtimalı istisna edilmir;

- Kredit riski – borcalanın öhdəliklərini yerinə yetirə bilməməsindən meydana gələn itki riskləri. Emitent cari aktiv və öhdəliklərini effektiv şəkildə idarə edir və hazırda likvidlik problemləri ilə üzləşmir ki, bu da kredit riskinin idarə olunmasına müsbət təsir göstərir;
  - Likvidlik riski – müəyyən anda aktivlərin satışı və ya alışı ilə bağlı çətinliklərin yaranması mümkünlüyü. Emitentin istiqrazları üzrə təkrar bazarda aktiv ticarətin nəzərdə tutulmaması investorlar üçün likvidlik riskini artırır;
  - Təbii risk – insan fəaliyyətindən asılı olmayan risk (təbii fəlakət, fors-major və s.). Təbii risklərin baş verməsi Emitentin fəaliyyətində fasilələrə, maliyyə itkilərinə və öhdəliklərin icrasında gecikmələrə səbəb ola bilər;
  - Valyuta riski – valyuta kurslarının əlverişsiz şəkildə dəyişməsindən yaranan itki riski. Emitentin xarici valyutada aktiv və ya öhdəliklərinin olduğu hallarda və ya valyuta məzənnələrinin dəyişməsi nəticəsində bu risk maliyyə nəticələrinə təsir göstərə bilər;
  - Maliyyə sabitliyi riski – Şirkətin gələcək maliyyə vəziyyətində baş verə biləcək mənfi dəyişikliklərin istiqrazların dəyərində təsiri riski. Gələcəkdə maliyyə göstəricilərində baş verə biləcək dəyişikliklərin istiqrazlarla bağlı öhdəliklərə təsir göstərməsi ehtimalı istisna edilmir.
- Bu risklər investorlar tərəfindən nəzərə alınmalı və investisiya qərarları müvafiq risk qiymətləndirilməsi əsasında qəbul edilməlidir.

#### **4.2.İstiqraz emissiyası zamanı emitentin öhdəliklərini yerinə yetirmək qabiliyyətinə təsir edə bilən risk faktorları:**

- Hüquqi risk – qanunvericilikdə dəyişikliklər ilə bağlı risk (qanunvericilik riski) – yeni qanunvericilik aktlarının, o cümlədən vergi aktlarının yaranması və ya mövcud aktların dəyişməsi (ləğv edilməsi) ilə bağlı itkilərin baş verməsi mümkünlüyü. Qanunvericilik riskinə həmçinin qiymətli kağızlar bazarının hər hansı sektorunda fəaliyyəti tənzimləyən normativ-hüquqi aktların olmamasından baş vermiş itkilər də daxildir;
- Sosial-siyasi – Ölkədə və ya regionda baş verə biləcək siyasi qeyri-sabitlik, iqtisadi sanksiyalar və ya beynəlxalq münasibətlərdə gərginlik kimi amillər Emitentin maliyyə dayanıqlığına və investor etimadına təsir göstərə bilər;
- Cinayət – üçüncü şəxslərin və/yaxud İnvestisiya şirkətinin əməkdaşlarının qanunsuz əməlləri, məsələn, sənədli formada buraxılmış qiymətli kağızların saxtalaşdırılması, dələduzluq, kompüter sistemlərindən və məxfi məlumatlardan icazəsiz istifadə ilə bağlı risk;
- Təbii – insan fəaliyyətindən asılı olmayan risk (təbii fəlakət, zəlzələ, daşqın, tufan, qasırğa, ildırım və s. risklər);
- İqtisadi və bazar riskləri: Azərbaycan Respublikasında və ya beynəlxalq miqyasda iqtisadi şəraitin dəyişməsi, inflyasiya səviyyəsinin artması, milli valyutanın məzənnə dalğalanmaları və ümumi iqtisadi durğunluq təşkilatın gəlirliyinə və ödəmə qabiliyyətinə mənfi təsir göstərə bilər. Kredit portfelinin keyfiyyətinə təsir edən iqtisadi geriləmələr borcalanların ödəniş intizamını zəiflədə və likvidlik riskini artırır;
- Maliyyə və likvidlik riskləri: Emitentin əsas gəlir mənbəyi kredit əməliyyatlarından formalaşdığı üçün, kreditlərin vaxtında geri qaytarılmaması və ya gecikməsi likvidlik problemlərinə səbəb ola bilər. Maliyyə resurslarının məhdudluğu və ya borc öhdəliklərinin artması istiqraz sahibləri qarşısında öhdəliklərin icrasına mənfi təsir göstərə bilər;
- Bazar riskləri: Faiz dərəcələrinin dəyişməsi, maliyyə bazarlarında rəqabətin artması və kredit tələbinin azalması gəlirliliyə mənfi təsir göstərə bilər. Eyni zamanda, kapital bazarlarına çıxış imkanlarının məhdudlaşması istiqraz öhdəliklərinin refinanslaşdırılmasını çətinləşdirə bilər;
- Təbii fəlakət və fors major: Zəlzələ, sel, epidemiya və digər təbii və texnogen fəlakətlər təşkilatın normal fəaliyyətinin pozulmasına, əməliyyat infrastrukturunun zədələnməsinə və maliyyə itkilərinə səbəb ola bilər;
- Risk azaldılması tədbirləri və zamanət amilləri: Qeyd edilməlidir ki, Emitentin maliyyə aktivlərinin, əldə etdiyi problemli kredit portfelleri üzrə əməliyyatların və təqdim etdiyi xidmətlərdən irəli gələn pul axınlarının əksəriyyəti yalnız milli valyutada (Azərbaycan manatı ilə) formalaşır. Bu hal

Cəmiyyətin valyuta məzənnəsi riskinə məruz qalmasını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bununla yanaşı, Cəmiyyətin əsas gəlir mənbəyi olan problemli kredit portfellərinin səmərəli idarə edilməsi və yığılması, diversifikasiya olunmuş borcalan bazası, habelə portfel üzrə pul axınlarının proqnozlaşdırılması və effektiv idarə olunması maliyyə dayanıqlılığının qorunmasına və potensial kredit itkilərinin minimuma endirilməsinə xidmət edir.

Qeyd olunan amillər Emitentin istiqraz sahibləri qarşısında öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirmək qabiliyyətini dəstəkləyən əsas risk azaldıcı amillər hesab olunur.

## **5. Təklif**

### **5.1. Təklifin səbəbi mənfəətin əldə edilməsi və ya bəzi risklərin sığortalanmasından fərqli olduğu təqdirdə emissiyanın səbəbi:**

Problemli kredit portfellərinin satın alınması və yığım xidmətlərinə olan tələbatın artması fonunda Emitent istiqraz buraxılışı vasitəsilə daha sərfəli şərtlərlə alternativ maliyyə resursları cəlb etməyi nəzərdə tutur. Cəlb olunacaq vəsaitlər hesabına maliyyə bazarında yeni problemli kredit portfellərinin əldə edilməsi, yığım fəaliyyətinin genişləndirilməsi və beləliklə, Şirkətin bazar mövqeyinin gücləndirilməsi planlaşdırılır. Həmçinin təklifin əsas səbəbi mənfəətliliyi yüksək olan portfel investisiyalarına və gəlirli layihələrə yatırım etməkdən ibarətdir.

### **5.2. Təklifin şərtlərinin təsviri:**

İstiqrazlar kütləvi təklif üsulu ilə BFB-də yerləşdiriləcəkdir. Emissiya prosesində iştirak edən Bakı Fond Birjası yeni emissiya edilmiş istiqrazların ticarətə qəbulu, listingə daxil edilməsi, hərrac vasitəsilə istiqrazların ilkin yerləşdirilməsi, həmçinin təkrar bazarda alqı-satqısı üçün peşəkar kütləvi ticarəti təşkil edir. İstiqrazlar birqiymətli hərrac üsulu ilə BFB-nin ticarət platformasında birja üzvü tərəfindən sifarişlərin birjanın sistemində daxil edilməsi yolu ilə alqı-satqı əqdləri bağlanılmaqla ilkin yerləşdiriləcəkdir. İstiqrazların yerləşdirilməsinə “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listingə Alınması, Listingdə Saxlanması və Delistingi Qaydaları”-na əsasən onların fond birjasında ilk öncə ticarətə qəbulundan daha sonra isə ticarətə icazəsindən sonra başlanılır. Hərrac günü Anderrayter və digər birja üzvləri sifarişlərin qəbul edilməsi üçün elan olunmuş müddət ərzində istiqrazların alınması üçün sifarişləri BFB-yə təqdim edir. İnvestorlar tərəfindən təqdim edilmiş sifarişlərin cəmi emissiyanın ümumi həcmindən çox olarsa, sifarişlər proporsional qaydada icra olunacaqdır. Hərrac günündən gec olmayaraq, istiqrazların alınması üçün pul vəsaitləri investorlar tərəfindən Anderrayterin hesablaşma agentləri kimi çıxış edən “Azər-Türk Bank” ASC-də açılmış Emitentin müvəqqəti cari hesabına köçürülməlidir. Hərracın keçirilməsi tarixi Emitent tərəfindən müəyyən edilir və hərracın keçirilməsinə ən azı 2 iş günü qalmış BFB-nin internet saytında ([bfb.az](http://bfb.az)) və Emitentin internet saytında ([kollekt.az](http://kollekt.az)) açıqlanır.

### **5.3. Emissiyada iştirak edən şəxslərin maraqları, o cümlədən maraqların toqquşması, barədə ətraflı məlumat:**

#### ***“Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyəti.***

BFB 2000-ci ildə qapalı səhmdar cəmiyyəti formasında təsis edilmiş və 21 iyul 2000-ci il tarixli “fond birjası fəaliyyəti”-ni həyata keçirməyə icazə verən 5 sayılı müddətsiz lisenziya əsasında Azərbaycan Respublikası ərazisində qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə kütləvi ticarətin peşəkar təşkilatçısı kimi fəaliyyət göstərir. BFB aşağıdakı bazarların ticarətini təşkil edir:

- dövlət qiymətli kağızları bazarı;
- korporativ qiymətli kağızlar bazarı;
- törəmə maliyyə alətləri bazarı.

BFB-nin fəaliyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər hüquqi aktları və BFB-nin nizamnaməsi və daxili Qaydaları ilə tənzimlənir.

Yerləşdiyi ünvan: AZ1022 Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küç, 102A.

(City Point Biznes Mərkəzi)

Elektron poçt ünvanı: [info@bse.az](mailto:info@bse.az)  
İnternet şəbəkəsində rəsmi səhifəsi: [bfb.az](http://bfb.az)  
Tel: (+99412) 498 98 20

### **Milli Depozit Mərkəzi.**

Milli Depozit Mərkəzi (bundan sonra “MDM”) Qiymətli Kağızlar Bazarı haqqında Qanunun 16.1-ci maddəsinə əsasən təsis olunan qeyri-kommersiya hüquqi şəxsdir. Ödənişlər üzrə hesablaşma agentı qismində Azərbaycan Respublikasının MDM çıxış edir. MDM Azərbaycan Respublikasının ərazisində depozitar sisteminin işini təşkil edən və əlaqələndirən Mərkəzi Depozitardır. Emissiya Prosesində MDM-in vəzifələri aşağıdakılardır:

- qiymətli kağızların saxlanması və uçotunun aparılması;
- qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması;
- Emitentin ödəniş agentı qismində istiqraz üzrə istiqraz mülkiyyətçilərinə ödənişlərin (əsas borc və faiz) həyata keçirilməsi xidmətinin göstərilməsi.

### **Anderrayter.**

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 24.12.2021-ci il tarixli İŞ-08 nömrəli müddətsiz lisenziyaya malik olan "Troni İnvestisiya Şirkəti" QSC qiymətli kağızlar bazarında əsas və yardımçı investisiya xidmətlərini göstərən peşəkar investisiya şirkətidir. İstiqrazların yerləşdirmə müddəti ərzində Anderrayter uçota alınmış sifarişləri fond birjasının ticarət sistemində daxil edir və BFB-nin ticarət sistemi vasitəsi ilə istiqrazların yerləşdirilməsi xidmətlərini göstərir. Bu emissiyada iştirak edən üçüncü şəxslər arasında Emitentlə aidiyyəti şəxs yoxdur. Mərkəzi Depozitar istiqrazları depozitar sistemində saxlanılmağa qəbul edilməsi üçün komissiya əldə edir. Fond birjası və Anderrayter isə istiqrazlar yerləşdirildikcə Emitentdən və investorlardan komissiya əldə edir və bir başa maddi maraqları vardır. Emissiyada iştirak edən şəxslər arasında maraqlar toqquşmasına yol açan hallar mövcud deyil.

## **5.4.İstiqraz alıcısının ödəməli olduğu vergi və xərclərin məbləği:**

### **Vergilər.**

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 123.1 ci maddəsinə əsasən Rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinli əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, Məcəllənin 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Həmçinin, AR Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən fiziki şəxslərin 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüddudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad olunmuşdur.

İstiqrazların dövrüyyədə olduğu müddətdə vergi qanunvericiliyi dəyişərsə, tətbiq ediləcək vergilər barədə məlumat Emitent və ya Anderrayter tərəfindən kütləvi informasiya vasitələri ilə investorların diqqətinə çatdırılacaqdır.

### **Xərclər.**

İlkin bazarda istiqrazların alışı zamanı həyata keçən əqdlərdən aşağıdakı investor xərcləri yarana bilər:

- BFB – əqdin həcmindən 0.02%;
- MDM – depo hesabının açılışı 5 (beş) manat, investisiya şirkəti tərəfindən depo hesabı açılışı ilə bağlı əlavə rüsum tətbiq edilə bilər;
- Bank köçürmə xərcləri – bankdan asılı olaraq dəyişir;
- Anderrayter xidmətləri – investisiya şirkəti ilə investor arasında bağlanmış müqavilədən asılı olaraq dəyişir.

## İstiqrazların emitenti barədə tələb olunan məlumatlar

### 6. Emitentin auditorları barədə məlumat

6.1. Son üç maliyyə ili ərzində emitentin auditorlarının adı, ünvanları və hər hansı təşkilatda üzvlüyü barədə məlumat:

| Maliyyə ili | Auditorun adı    | Ünvanı                                                                                                          | Audit təşkilatında üzvlüyü barədə məlumat           |
|-------------|------------------|-----------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------|
| 2025        | Nexia Azerbaijan | World Business Centre, 15-ci mərtəbə, S.Rəhimov küçəsi 23, AZ1014, Bakı, <a href="http://nexia.az">nexia.az</a> | Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü |

Şirkət 09.10.2024-cü il tarixində qeydiyyatata alındığı üçün son 3 ilin maliyyə hesabatları mövcud deyildir. 2024-cü ilin maliyyə hesabatları şirkətin təsis edildiyi tarixdən ilin sonunadək olan dövrü, 2025-ci ilin maliyyə hesabatları isə tam təqvim ilini əhatə edir.

6.2. Son üç maliyyə ili ərzində auditorların əvəzlənməsi və ya dəyişdirilməsi barədə səbəbləri göstərilməklə məlumat:

Hesabat dövründə Emitentin auditorunun dəyişdirilməsi və ya əvəz edilməsi baş verməmişdir.

### 7. Seçilmiş maliyyə məlumatı

7.1. Son üç maliyyə ili ərzində (hər maliyyə ili üzrə ayrı-ayrılıqda göstərməklə) seçilmiş maliyyə məlumatı əsasında emitentin maliyyə durumunun əsas göstəriciləri. Aralıq dövrlər üçün seçilmiş maliyyə məlumatı verildiyi zaman əvvəlki maliyyə ilində eyni dövr barədə müqayisəli məlumatlar verilməlidir:

Son dərc olunmuş audit edilmiş maliyyə hesabatlarından bəri Emitentin maliyyə vəziyyətində və maliyyə nəticələrində əhəmiyyətli dəyişikliklər olmamışdır.

| Açıqlama (Azərbaycan manatı ilə)         | Fəaliyyətə başlama tarixindən |                 |
|------------------------------------------|-------------------------------|-----------------|
|                                          | 31.12.2024                    | 31.12.2025      |
|                                          | (Audit olunmamış)             | (Audit olunmuş) |
| Cəmi aktivlər                            | 260 861                       | 9 659 805       |
| Cəmi öhdəliklər                          | 252 360                       | 6 743 485       |
| Cəmi kapital                             | 8 501                         | 2 916 320       |
| Pul vəsaitləri və onların ekvivalentləri | 2 348                         | 1 060 376       |
| Alınmış problemli kredit portfeli        | 251 880                       | 4 836 355       |
| Cari ilin mənfəəti (zərəri)              | 8 401                         | 2 907 819       |

### 8. Emitent barədə məlumat

8.1. Emitentin tam adı, təşkilati-hüquqi forması: “KollektA” Açıq Səhmdar Cəmiyyəti.

8.2. Emitentin dövlət qeydiyyatının rekvizitləri:

VÖEN: 1506966161; Dövlət qeydiyyatına alındığı tarix: 09.10.2024-cü il.

8.3. Emitentin təşkilati-hüquqi forması dəyişdirildikdə, onun bütün əvvəlki adları, təşkilati-hüquqi formaları, o cümlədən dəyişikliklərin dövlət qeydiyyatı tarixi:

8.3.1. “KollektA” Məhdud məsuliyyətli Cəmiyyəti, 09.10.2024-ci il tarixində qeydiyyatata alınıb;

8.3.2. “KollektA” Açıq Səhmdar Cəmiyyəti, 20.05.2026-cı il tarixində çevrilmə formasında təşkilati-hüquqi formasının dəyişdirilmə nəticəsində.

8.4. Emitentin olduğu yer, poçt ünvanı, elektron poçt ünvanı, emitentin internet sahifəsinin ünvanı və əlaqə telefonları:

Hüquqi ünvan: AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli, ev.1963

Elektron poçt ünvanı: [info@kollektaz](mailto:info@kollektaz)

İnternet şəbəkəsində rəsmi səhifəsi: [kollekt.a.az](http://kollekt.a.az)

Tel: (+99412) 465 60 85

**8.5.Maliyyə hesabatlarının son dərc olunma tarixindən etibarən əsas investisiyaların təsviri (məbləği göstərilməklə):** Mövcud deyil.

**8.6.İdarəetmə orqanlarının emitentin gələcək investisiyaları ilə bağlı öhdəlikləri və həmin öhdəlikləri yerinə yetirmək üçün lazım olan maliyyə vəsaiti mənbələri ilə bağlı məlumat:** Mövcud deyil.

**8.7.Emitentin qiymətli kağızlarının ticarətə buraxıldığı tənzimlənən bazarlar barədə məlumat:**

Emissiya prosesində iştirak edən BFB yeni emissiya edilmiş istiqrazların ticarətə buraxılması üçün icazə proseduru, hərrac vasitəsilə istiqrazların ilkin yerləşdirilməsi, listinqə daxil edilməsi, həmçinin təkrar bazarda alqı-satqısı üçün peşəkar kütləvi ticarəti təşkil edir.

BFB 2000-ci ildə qapalı səhmdar cəmiyyəti formasında təsis edilmiş və 21 iyul 2000-ci il tarixli “fond birjası fəaliyyəti”-ni həyata keçirməyə icazə verən 5 sayılı müddətsiz lisenziya əsasında Azərbaycan Respublikası ərazisində qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə kütləvi ticarətin peşəkar təşkilatçısı kimi fəaliyyət göstərir. BFB aşağıdakı bazarların ticarətini təşkil edir:

- dövlət qiymətli kağızları bazarı;
- korporativ qiymətli kağızlar bazarı;
- törəmə maliyyə alətləri bazarı.

Yerləşdiyi ünvan: AZ1022 Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küç, 102A

(City Point Biznes Mərkəzi)

Elektron poçt ünvanı: [info@bse.az](mailto:info@bse.az)

İnternet şəbəkəsində rəsmi səhifəsi: [bfb.az](http://bfb.az)

Tel: (+99412) 498 98 20

BFB-nin fəaliyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər hüquqi aktları və BFB-nin nizamnaməsi və daxili Qaydaları ilə tənzimlənir.

## 9.Emitentin biznesinin icmalı

**9.1.Emitentin satılmış məhsullarının və ya göstərilmiş xidmətlərinin əsas kateqoriyalarını göstərərək emitentin əsas fəaliyyətlərinin təsviri:**

“KollektA” ASC Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən məhdudiyyət və şərtlərə riayət etmək şərti ilə aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilər:

- Problemli debitor borcların (kredit portfellərinin) tələb hüququnun satın alınması;
- Əldə edilmiş problemli debitor borclar üzrə yığım (borcların geri qaytarılması) fəaliyyətinin həyata keçirilməsi;
- Maliyyə-kredit təşkilatları və digər hüquqi şəxslər üçün problemli borcların peşəkar qaydada yığılması xidmətinin göstərilməsi;
- Tələb hüquqlarının idarə edilməsi və problemli aktivlərin bərpası ilə bağlı qanunvericiliyə uyğun digər fəaliyyət növlərinin həyata keçirilməsi;
- Borcalanlara, o cümlədən birgə borcalan qruplarına maliyyə, texniki və idarəetmə məsələləri üzrə məsləhət xidmətinin göstərilməsi.

| Açıqlama (Azərbaycan manatı ilə)                                    | Fəaliyyətə başlama tarixindən 31.12.2024 31.12.2025 (Audit olunmuş) |                  |
|---------------------------------------------------------------------|---------------------------------------------------------------------|------------------|
|                                                                     | (Audit olunmuş)                                                     |                  |
| <b>Cəmi Alınmış problemli kredit portfeli (İlin əvvəlinə)</b>       | -                                                                   | <b>251 800</b>   |
| İl ərzində alınmış kredit portfelləri                               | 237 667                                                             | 5 133 411        |
| Effektiv faiz metodundan istifadə edilməklə hesablanmış faiz gəliri | 20 846                                                              | 6 962 388        |
| Yığılan pul vəsaitləri                                              | (6 633)                                                             | (7 380 435)      |
| Tətbiq edilən güzəştlər                                             | -                                                                   | (130 889)        |
| <b>Cəmi Alınmış problemli kredit portfeli (İlin sonuna)</b>         | <b>251 800</b>                                                      | <b>4 836 355</b> |

**9.2.Təqdim olunmuş yeni məhsullar və xidmətlər barədə məlumat, onların inkişaf statusu:**

Son dövrdə Cəmiyyət tərəfindən göstərilən borcların yığılması və debitor borclarının bərpası xidmətlərinin səmərəliliyinin, şəffaflığının və operativliyinin artırılması məqsədilə bir sıra innovativ həllərin hazırlanması üzrə işlər başa çatdırılmış və yekun mərhələyə çatdırılmışdır. Əsas diqqət yığım və borc idarəetməsi proseslərinin rəqəmsallaşdırılmasına, eləcə də borcalanlarla qarşılıqlı əlaqə mexanizmlərinin təkmilləşdirilməsinə yönəldilmişdir. Hazırda satın alınmış problemli kredit portfəllərinin və üçüncü tərəflər üçün göstərilən borcların yığılması xidmətlərinin effektiv idarə olunmasını təmin etmək məqsədilə daxili analitik idarəetmə sistemi (CRM/Collection Management System), borcalanların ödənişlərini rahat şəkildə həyata keçirmələri üçün rəqəmsal ödəniş modulları (o cümlədən CibPay və digər ekvayrinq sistemləri ilə inteqrasiya), habelə veb-sayta inteqrasiya olunmuş borc ödənişi və sorğu modulunun təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Bununla yanaşı, borcalanların təhlili və ödəniş qabiliyyətinin qiymətləndirilməsi məqsədilə tətbiq olunan Scoring modeli yenilənmiş, daha dəqiq yığım strategiyalarının müəyyən edilməsinə imkan verən mexanizmlər yaradılmış və risklərin təhlili prosesləri avtomatlaşdırılmışdır. Həyata keçirilən bu yeniliklərin əsas məqsədi borcların yığılması prosesinin daha operativ, şəffaf və səmərəli şəkildə təşkil edilməsini, həmçinin xidmət keyfiyyətinin yüksəldilməsini təmin etməkdir.

### **9.3. Emitentin rəqabət apardığı əsas bazarların təsviri:**

"KollektA" ASC-nin fəaliyyət göstərdiyi əməliyyat mühiti ölkənin makroiqtisadi şəraiti, dövlətin iqtisadi siyasəti, habelə fiskal və monetar siyasətin effektivliyindən birbaşa asılıdır. Beynəlxalq kredit reyting agentlikləri tərəfindən Azərbaycan Respublikasının kredit reytinginin investisiya səviyyəsində qiymətləndirilməsi (2025-ci il üzrə Fitch Ratings və S&P Global Ratings – "BBB-", Moody's Ratings – "Baa3") və milli valyutanın (manat) sabitliyi bazarda qeyri-müəyyənliyin azalmasına, maliyyə və xidmət sektorunda fəaliyyət göstərən subyektlər üçün əlverişli biznes mühitinin formalaşmasına töhvə verir. Cəmiyyət daxili maliyyə və borc idarəetməsi bazarında fəaliyyət göstərir. Onun əsas fəaliyyət istiqamətlərinə tələb hüququnun əldə edilməsi yolu ilə problemli kredit portfəllərinin (debitor borclarının) satın alınması, həmin portfəllər üzrə borcların yığılmasının həyata keçirilməsi, eləcə də üçüncü şəxslərə debitor borclarının yığılması üzrə xidmətlərin göstərilməsi daxildir. Bazarın əsas iştirakçıları kommersiya bankları, bank olmayan kredit təşkilatları (BOKT), korporativ şirkətlər və digər maliyyə institutlarıdır. Bu bazarda Cəmiyyət effektiv borc yığım mexanizmləri, 198 nəfərdən ibarət peşəkar işçi heyəti, maliyyə institutları ilə formalaşdırdığı əməkdaşlıq əlaqələri və problemli kredit portfəllərinin idarə edilməsi sahəsindəki təcrübəsi ilə fəaliyyət göstərir. Cəmiyyətin rəqabət qabiliyyətini dəstəkləyən əsas amillər sırasında əməliyyatların milli valyutada aparılması, çevik qərar qəbul etmə prosesi, yüksək əməliyyat operativliyi, habelə müasir informasiya texnologiyalarının və innovativ həllərin tətbiqi yer alır. Bazar payının artırılması və davamlı inkişafın təmin edilməsi məqsədilə Cəmiyyət problemli kredit portfəllərinin həcmnin artırılması, rəqəmsal ödəniş və yığım sistemlərinin (o cümlədən CipPay və digər ekvayrinq platformaları ilə inteqrasiyalar vasitəsilə) inkişaf etdirilməsi, eləcə də maliyyələşmə mənbələrinin və maliyyə alətlərinin optimallaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.

### **9.4. Emitentin rəqabət mövqeyinə dair bəyanatı olduğu halda onun əsaslandırılması:**

Rəqabət mövqeyinə dair bəyanat mövcud deyildir.

## **10. Digər təşkilatlarda iştirak**

### **10.1. Emitentin digər hüquqi şəxslərdə iştirakının qısa təsviri:** Mövcud deyil.

### **10.2. Emitentin daxil olduğu qruplardan asılılığı və bu asılılığın səbəbi:**

Emitent heç bir qrupa daxil deyil. Fəaliyyətini müstəqil şəkildə həyata keçirir.

## **11. Tendensiya barədə məlumat**

### **11.1. Audit edilmiş maliyyə hesabatlarının son dərc olunma tarixindən etibarən emitentin Baza emissiya prospektində mənfi dəyişikliyin olub-olmaması barədə məlumat:**

Göstərilən tarixdən etibarən müəssisənin fəaliyyətində Baza Emissiya Prospektinə mənfi təsir edəcək hər hansı bir hal baş verməmişdir.

### **11.2. Emitentin fəaliyyətinə cari maliyyə ili dövründə təsir etmə ehtimalı olan məlum tendensiya, qeyri-müəyyənliklər, öhdəliklər və ya hadisələr barədə məlumat:**

Ölkədə həyata keçirilən makroiqtisadi sabitləşmə proqramları və Mərkəzi Bankın effektiv pul-kredit siyasəti maliyyə-bank sektorunun dayanıqlılığını əhəmiyyətli dərəcədə artırmışdır. Mövcud

makroiqtisadi sabitlik kredit təşkilatlarının resurs bazasının güclənməsinə və onların əməliyyat səmərəliliyinin yüksəlməsinə əlverişli zəmin yaratmışdır. Hazırda daxili bazarda investor və kreditor aktivliyinə mənfi təsir göstərə biləcək hər hansı qeyri-müəyyənlik dalğası müşahidə olunmur, makroiqtisadi proqnozlar sabit və proqnozlaşdırıla biləndir. Bu pozitiv iqtisadi mühit fonunda, Emitentin cari maliyyə öhdəlikləri tamamilə onun əsas əməliyyat fəaliyyətindən qaynaqlanır və şirkətin güclü nağd pul axını hesabına idarə edilir. Emitent öz qısamüddətli və uzunmüddətli öhdəliklərini vaxtında, tam həcmdə və qüsursuz şəkildə icra etməkdədir, bu isə onun yüksək ödəniş qabiliyyətini və etibarlı partnyor imicini növbəti dəfə təsdiqləyir. Son olaraq, Emitentin fəaliyyətinə təsir edə biləcək məlum risk və ya qeyri-müəyyənlik mövcud deyil

## 12.Gəlir proqnozu

Gəlirlərin proqnozu mövcud deyil.

## 13.Emitentin idarəetmə və nəzarət orqanları

### 13.1.Emitentin idarəetmə və nəzarət orqanlarının hər bir üzvü barədə aşağıdakı məlumatlar:

| Müşahidə Şurası barədə məlumat |          |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  |                                 |                              |
|--------------------------------|----------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------|------------------------------|
| 13.1.1.                        | A.S.A    | Səlimov Rəşad<br>Mais oğlu                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       | Məmmədov Nahid<br>Kamandar oğlu | Məmmədov Akşin<br>Yusif oğlu |
|                                | Vəzifə   | M.Ş. sədri                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       | M.Ş. üzvü                       | M.Ş. üzvü                    |
| 13.1.2.                        | Funksiya | <ul style="list-style-type: none"> <li>• Cəmiyyətin idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirmək, o cümlədən, Cəmiyyətin İcra Orqanından hesabat almaq;</li> <li>• Mənfəət və dividend paylarını bölüşdürmək məsələləri daxil olmaqla, Səhmdarların ümumi yığıncağı və İcra Orqanı üçün tövsiyələr vermək;</li> <li>• Cəmiyyətin strategiyasını təyin etmək və ona əhəmiyyətli genişlənmə, azalma və ya ayrı bir dəyişiklik etməklə bərabər Cəmiyyətin baxışını və missiyasını təyin etmək;</li> <li>• Cəmiyyətin işgüzar məqsədinə və ya mühasibat prinsiplərinə hər hansı əsaslı dəyişiklik etmək;</li> <li>• Cəmiyyətin siyasətini qəbul edib ona dəyişikliklər etmək və Cəmiyyətin rəqlamentini qəbul etmək və rəqlamentə əlavə və dəyişikliklər etmək;</li> <li>• Cəmiyyətin illik büdcəsini qəbul və təsdiq etmək;</li> <li>• Səhmdarların hər bir Növbəti Ümumi Yığıncağının keçirilməsi barədə məlumatı səhmdarlara bildiriş göndərmək yolu ilə çatdırmaq və səhmdarların tələbi ilə İcra orqanı tərəfindən çağırılan növbədənəknar yığıncaqların gündəliyi istisna olmaqla, hər bir ümumi yığıncağın gündəliyini qəbul etmək;</li> <li>• Cəmiyyət tərəfindən qüvvədə olan qanunvericiliyin pozulması faktını müəyyən etdikdə, bu pozuntu barəsində Səhmdarların Ümumi Yığıncağını və İcra Orqanını xəbərdar etmək;</li> <li>• Cəmiyyətin siyasətini, habelə ümumi maliyyə, uçot, inzibati və kadr siyasətini müəyyənləşdirmək;</li> <li>• Cəmiyyətin illik büdcəsinin və biznes-planının yerinə yetirilməsinə nəzarət etmək;</li> <li>• Filiallar və nümayəndəliklər yaratmaq, onların fəaliyyətlərinə xitam vermək və əsasnamələrini təsdiq etmək;</li> <li>• Cəmiyyətin etibarlı və prudensial idarə olunmasını təmin etmək üçün zəruri olan qaydaları və daxili əsasnamələri qəbul etmək;</li> <li>• Ümumi Yığıncaqda Nizamnaməyə dəyişikliklər qəbul etmək üçün təkliflər hazırlamaq;</li> <li>• Ümumi Yığıncaqda nizamnamə kapitalının artırılması və azaldılması üçün təkliflər hazırlamaq;</li> <li>• Cəmiyyətin fəaliyyətinin kompleks və ya ayrı-ayrı sahələrinin yoxlanması barədə qərar qəbul etmək;</li> </ul> |                                 |                              |

|                                     |          |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    |                          |                         |
|-------------------------------------|----------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------|-------------------------|
|                                     |          | <ul style="list-style-type: none"><li>• Kənar və daxili auditorların, habelə yoxlayıcı orqanların yoxlamalarının nəticələrini nəzərdən keçirmək və bu yoxlamaların yekunlarına dair tədbirlər görmək;</li><li>• Maliyyə ili ərzində Cəmiyyətin biznes fəaliyyətinə dair məruzələri və illik maliyyə hesabatlarını və məruzələrini müzakirə edib təsdiqləyərək Ümumi Yığıncağa təqdim etmək;</li><li>• Ümumi Yığıncaqda qəbul edilməsi üçün Cəmiyyətin birləşməsinə, ləğv edilməsinə və ya fəaliyyətinin dayandırılmasına dair təkliflər hazırlamaq;</li><li>• Törəmə müəssisəsinin nizamnaməsində başqa hal nəzərdə tutulmayıbsa, törəmə müəssisələrinin rəhbərlərini vəzifəyə təyin və azad etmək;</li><li>• Törəmə müəssisələrinin rəhbərlərini vəzifəyə təyin və azad edilməsi barədə Səhmdarların Ümumi Yığıncağına hesabat vermək;</li><li>• Cəmiyyətin iştirakçısı olduğu hüquqi şəxslərin təsisçilərinin (səhmdarların) ümumi yığıncaqlarında iştirak edəcək nümayəndəni və onun səlahiyyətlərini müəyyən etmək;</li><li>• Digər hüquqi şəxslərin kapitalında Cəmiyyətin iştirakı barədə qərarlar qəbul etmək;</li><li>• Növbəti və tələb olunduğu hallarda, növbədən kənar auditin keçirilməsi barədə qərar qəbul etmək və bu məqsədlə kənar auditoru təyin və ya azad etmək;</li><li>• Aidiyyəti hüquqi şəxslərin (törəmə müəssisələr istisna olmaqla) yaradılması, yenidən təşkil edilməsi və ya ləğv edilməsi barəsində qərarlar qəbul etmək.</li></ul> |                          |                         |
| İcra Orqanı barədə məlumat          |          |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    |                          |                         |
| 13.1.1.                             | A.S.A    | Vəliyev Ramil Vəliş oğlu                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           |                          |                         |
|                                     | Vəzifə   | Direktor                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           |                          |                         |
| 13.1.2.                             | Funksiya | <ul style="list-style-type: none"><li>• Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edir və onun operativ idarə olunmasını həyata keçirir;</li><li>• Cəmiyyətin daxili əmək intizamı qaydalarını, ştat vahidlərini, tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin edir;</li><li>• Cəmiyyətin struktur bölmələri haqqında əsasnaməni və Cəmiyyətin əməkdaşlarının vəzifə təlimatını (əmək funksiyasını) hazırlayır və təsdiq edir;</li><li>• Cəmiyyətin daxili fəaliyyət məsələləri üzrə qərar qəbul edir və əmrlər (sərəncamlar) verir;</li><li>• Cəmiyyətin şəxsi heyətinin təhsil alması üzrə proqramlar və tədbirlərə aid təkliflər hazırlayır;</li><li>• Cəmiyyətin fəaliyyəti ilə bağlı digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirir;</li><li>• Vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyətləri çərçivəsində çıxış edir, onu istər ölkə daxilində, istərsə də xaricdə bütün dövlət orqanlarında, ümumi və ixtisaslaşdırılmış məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil edir;</li><li>• Cəmiyyətin adından bütün növ müqavilələr bağlayır, vəkalətnamələr verir (o cümlədən başqasına etibar etmək hüququ ilə), banklarda Cəmiyyətin cari və başqa bank hesablarını açır və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarını aparır.</li></ul>                                                                                                                           |                          |                         |
| Ali İdarəetmə Orqanı barədə məlumat |          |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    |                          |                         |
| 13.1.1.                             | A.S.A    | Rüstəmov Mədəd Nadir oğlu                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                          | Aydınov Camal İsxan oğlu | Səlimov Rəşad Mais oğlu |
| 13.1.2.                             | Funksiya | <ul style="list-style-type: none"><li>• Cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək;</li></ul>                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    |                          |                         |

|  |  |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                   |
|--|--|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
|  |  | <ul style="list-style-type: none"> <li>• Cəmiyyətin müşahidə şurasının üzvlərini seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək;</li> <li>• Cəmiyyətin icra organını yaratmaq və onun səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək;</li> <li>• İcra organının səlahiyyətlərinin müqaviləyə əsasən kənar idarəçiyə vermək;</li> <li>• Cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını, mənfəət və zərər hesablarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək;</li> <li>• mənfəətin bölüşdürülməsi və zərərin ödənilməsi qaydalarını müəyyən etmək;</li> <li>• xüsusi əhəmiyyətli əqdin bağlanması barədə qərar qəbul etmək. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir;</li> <li>• Cəmiyyətin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək;</li> <li>• digər hüquqi şəxslərin kapitalında cəmiyyətin iştirakı barədə qərarlar qəbul etmək.</li> </ul> |
|--|--|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|

### **13.2.Xidməti vəzifələri ilə şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda maraqların toqquşması barədə hesabat:**

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-10.5-ci maddəsinə əsasən Emitentin icra orqanı üzvlərinin şəxsi marağı ilə cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən, habelə Mülki Məcəllənin 49-1.6-cı maddəsində nəzərdə tutulmuş hallarda Emitentin icra orqanının rəhbəri və ya digər üzvləri müvafiq məlumatı Emitentin direktorlar şurasına (müşahidə şurasına), o olmadıqda, səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidirlər.

Bu öhdəlik barədə Emitentin icra orqanının rəhbəri məlumatlıdır. Bu cür maraqlar ziddiyyətinə səbəb olan əqdlər yalnız Emitentin iştirakçılarının ümumi yığıncağının qərarı ilə bağlana bilər.

## **14.İdarə heyətinin işgüzar praktikası**

### **14.1.Audit və mükafatlandırma (olduqda) komitələrinin üzvlərinin adları və komitələrin əsasnamələri ilə onlara verilmiş səlahiyyət əsasında gördükləri işlərin icmalı:**

Emitentin audit və mükafatlandırma komitəsi mövcud deyildir.

### **14.2.Emitentin qeydiyyatda olduğu ölkədə mövcud olan korporativ idarəetmə standartlarına uyğun olub-olmadığı barədə hesabat. Uyğun olmadığı halda bu barədə hesabat:**

Emitentin idarəetmə forması Mülki Məcəllə və ona müvafiq hazırlanmış nizamnaməsi əsasında müəyyən edilir və tənzimlənir.

## **15.Emitentin nizamnamə kapitalında mühüm iştirak payına sahib olan şəxslər**

### **15.1.Emitentin nizamnamə kapitalında 10 faizdən artıq iştirak payına sahib olan şəxslərin adları, vətəndaşlığı və onlara məxsus payların sayı və nizamnamə kapitalında olan faiz nisbəti:**

| Adı                       | Vətəndaşlığı            | Səhmlərin sayı | Nizamnamə Kapitalında faiz nisbəti |
|---------------------------|-------------------------|----------------|------------------------------------|
| Rüstəmov Mədəd Nadir oğlu | Azərbaycan Respublikası | 4 ədəd səhm    | 40%                                |
| Aydınov Camal İsa oğlu    | Azərbaycan Respublikası | 4 ədəd səhm    | 40%                                |
| Səlimov Rəşad Mais oğlu   | Azərbaycan Respublikası | 2 ədəd səhm    | 20%                                |

### **15.2.Mühüm iştirak payına sahib olan şəxslər tərəfindən emitentə nəzarətin xüsusiyyəti və bu nəzarətin sui-istifadə edilmədiyinə əmin olmaq üçün lazımi tədbirlərin təsviri:**

Emitentdə mühüm iştirak payına malik 3 səhmdar vardır. Rüstəmov Mədəd Nadir oğlu 40 %, Aydınov Camal İsa oğlu 40%, Səlimov Rəşad Mais oğlu isə 20% səhmə malikdir. Cəmiyyətin ümumi yığıncağı vasitəsilə Emitentin idarə olunmasında əsas qərarverici subyektlərdir. Səhmdarların

idarəetmə fəaliyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Emitentin nizamnaməsinə uyğun şəkildə həyata keçirilir. Qərarların rəsmiləşdirilməsi protokollarla aparılır, şəffaflıq və hüquqi uyğunluq prinsiplərinə əməl olunur. Emitent tərəfindən aşağıdakı tədbirlər vasitəsilə səhmdar nəzarətinin şəffaf və ədalətli aparılması təmin edilir:

Bütün qərarlar sənədləşdirilir və qanuni əsaslarla qəbul olunur;

Maliyyə hesabatları qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim olunur və maliyyə intizamına riayət edilir;

Qərarvermədə maraqların toqquşmasının qarşısının alınması üçün daxili nəzarət mexanizmləri tətbiq olunur. Əgər gələcəkdə əlavə səhmdarlar cəlb olunarsa, onların hüquqlarının bərabər qorunması üçün hüquqi və təşkilati baza mövcuddur.

Beləliklə, Emitentə nəzarət edən səhmdarın fəaliyyəti şəffaf şəkildə həyata keçirilir və bu nəzarətin sui-istifadə hallarına yol verilməməsi üçün hüquqi və təşkilati tədbirlər mövcuddur.

### 15.3. Mühüm iştirak payına sahib olan şəxslərin dəyişməsinə gətirilə bilən və emitentə məlum olan əməliyyatlar barədə məlumat:

Mühüm iştirak payına sahib olan şəxslərin dəyişməsinə gətirilə bilən və Emitentə məlum olan əməliyyatlar barədə məlumat mövcud deyil.

## 16. Emitentin maliyyə məlumatları

### 16.1. Emitentin başa çatmış son üç maliyyə ili üzrə audit edilmiş maliyyə hesabatları:

Maliyyə hesabatları MHBS-ə uyğun hazırlanmışdır.

#### 16.1.1. Maliyyə Vəziyyəti Haqqında Hesabat

| Açıqlama (Azərbaycan manatı ilə)         | Fəaliyyətə başlama tarixindən   |                               |
|------------------------------------------|---------------------------------|-------------------------------|
|                                          | 31.12.2024<br>(Audit olunmamış) | 31.12.2025<br>(Audit olunmuş) |
| <b>AKTİVLƏR</b>                          |                                 |                               |
| Pul vəsaitləri və onların ekvivalentləri | 2 348                           | 1 060 376                     |
| Alınmış problemlili kredit portfeli      | 251 880                         | 4 836 355                     |
| Verilmiş borclar                         | -                               | 2 722 149                     |
| Digər debitor borcları                   | 6 633                           | 108 084                       |
| Əmlak, tikili və avadanlıqlar            | -                               | 574 984                       |
| Qeyri-maddi aktivlər                     | -                               | 41 743                        |
| Digər aktivlər                           | -                               | 316 114                       |
| <b>CƏMI AKTİVLƏR</b>                     | <b>260 861</b>                  | <b>9 659 805</b>              |
| <b>ÖHDƏLİKLƏR</b>                        |                                 |                               |
| Borc vəsaitləri                          | -                               | 3 695 039                     |
| Ticarət və digər kreditor borcları       | 239 518                         | 2 160 220                     |
| Mənfəət vergisi öhdəliyi                 | -                               | 40 191                        |
| Alınmış avanslar                         | 10 000                          | 104 134                       |
| Təxirə salınmış vergi öhdəliyi           | 2 842                           | 743 901                       |
| <b>CƏMI ÖHDƏLİKLƏR</b>                   | <b>252 360</b>                  | <b>6 743 485</b>              |
| <b>KAPİTAL</b>                           |                                 |                               |
| Nizamnamə kapitalı                       | 100                             | 100                           |
| Bölüşdürülməmiş mənfəət                  | 8 401                           | 2 916 220                     |
| <b>CƏMI KAPİTAL</b>                      | <b>8 501</b>                    | <b>2 916 320</b>              |
| <b>CƏMI ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>        | <b>260 861</b>                  | <b>9 659 805</b>              |

### 16.1.2. Mənfəət və ya Zərər və Digər Məcmu Gəlirlər haqqında Hesabat

| Açıqlama (Azərbaycan manatı ilə) | Fəaliyyətə başlama tarixindən   |                               |
|----------------------------------|---------------------------------|-------------------------------|
|                                  | 31.12.2024<br>(Audit olunmamış) | 31.12.2025<br>(Audit olunmuş) |
| Faiz gəlirləri                   | 20 846                          | 6 962 388                     |
| Digər əməliyyat gəlirləri        | 9 669                           | 735 633                       |
| <b>Cəmi gəlirlər</b>             | <b>30 515</b>                   | <b>7 698 021</b>              |
| Ümumi və inzibati xərclər        | ( 19 272)                       | (3 442 775)                   |
| Faiz xərcləri                    | -                               | ( 565 990)                    |
| <b>Vergidən əvvəlki mənfəət</b>  | <b>11 243</b>                   | <b>3 689 256</b>              |
| Mənfəət vergisi xərci            | ( 2 842)                        | ( 781 437)                    |
| <b>İl üzrə cəmi məcmu gəlir</b>  | <b>8 401</b>                    | <b>2 907 819</b>              |

### 16.1.3. Kapitalda Dəyişikliklər haqqında Hesabat

| Açıqlama (Azərbaycan manatı ilə)                                     | Nizamnamə kapitalı | Bölüşdürülməmiş mənfəət | Cəmi kapital     |
|----------------------------------------------------------------------|--------------------|-------------------------|------------------|
| <b>1 yanvar 2024-cü il tarixinə</b>                                  | -                  | -                       | -                |
| Nizamnamə kapitalının qoyuluşu                                       | 100                | -                       | 100              |
| Fəaliyyətə başlama tarixindən 31 dekabr 2024-cü il tarixinədək gəlir | -                  | 8 401                   | 8 401            |
| <b>31 dekabr 2024-cü il tarixinə</b>                                 | <b>100</b>         | <b>8 401</b>            | <b>8 501</b>     |
| İl üzrə cəmi məcmu gəlir                                             | -                  | 2 907 819               | 2 907 819        |
| <b>31 dekabr 2025-ci il tarixinə</b>                                 | <b>100</b>         | <b>2 916 220</b>        | <b>2 916 320</b> |

#### 16.1.4. Pul Vəsaitlərinin Hərəkəti haqqında Hesabat

| Açıqlama (Azərbaycan manatı ilə)                                                     | Fəaliyyətə başlama tarixindən   |                               |
|--------------------------------------------------------------------------------------|---------------------------------|-------------------------------|
|                                                                                      | 31.12.2024<br>(Audit olunmamış) | 31.12.2025<br>(Audit olunmuş) |
| <b>Əməliyyat fəaliyyəti</b>                                                          |                                 |                               |
| Vergidən əvvəlki mənfəət                                                             | 11 243                          | 3 689 256                     |
| Qeyri-nağd düzəlişlər:                                                               |                                 |                               |
| Əmlak, tikili və avadanlıqlar və qeyri-maddi aktivlərin köhnəlməsi və amortizasiyası | -                               | 150 216                       |
| Faiz xərcləri                                                                        | -                               | 565 990                       |
| <b>Dövriyyə vəsaitlərində dəyişikliklər</b>                                          | <b>11 243</b>                   | <b>4 405 462</b>              |
| Alınmış problemli kredit portfeli                                                    | ( 251 879)                      | (4 584 475)                   |
| Digər debitor borcları                                                               | ( 6 633)                        | ( 101 451)                    |
| Ticarət və digər kreditör borcları                                                   | 239 518                         | 1 920 702                     |
| Digər aktivlər                                                                       | -                               | ( 316 114)                    |
| Verilmiş avanslar                                                                    | 10 000                          | 94 134                        |
|                                                                                      | <b>2 249</b>                    | <b>1 418 258</b>              |
| Ödənilmiş mənfəət vergisi                                                            | -                               | ( 187)                        |
| Ödənilmiş faiz xərci                                                                 | -                               | ( 564 274)                    |
| <b>Əməliyyat fəaliyyəti üzrə əldə olunan xalis pul vəsaitləri</b>                    | <b>2 249</b>                    | <b>853 797</b>                |
| <b>İnvestisiya fəaliyyəti</b>                                                        |                                 |                               |
| Əmlak, tikili və avadanlıqlar satın alınması                                         | -                               | ( 720 562)                    |
| Qeyri-maddi aktivlərin satın alınması                                                | -                               | ( 46 381)                     |
| Verilmiş borc                                                                        | -                               | (2 722 149)                   |
| <b>İnvestisiya fəaliyyətinə yönəldilən xalis pul vəsaitləri</b>                      | <b>-</b>                        | <b>(3 489 092)</b>            |
| <b>Maliyyələşdirmə fəaliyyəti</b>                                                    |                                 |                               |
| Nizamnamə kapitalı                                                                   | 100                             | -                             |
| Borc vəsaitləri                                                                      | -                               | 3 360 693                     |
| Bankdan alınmış borc vəsaitləri                                                      | -                               | 348 000                       |
| Bankdan alınmış borc vəsaitləri üzrə əsas məbləğ ödənişi                             | -                               | ( 15 370)                     |
| Səhmdarlardan alınmış borclardan daxilolmalar                                        | -                               | 2 854 063                     |
| Səhmdarlardan alınmış borcların qaytarılması                                         | -                               | (2 854 063)                   |
| <b>Maliyyələşdirmə fəaliyyətindən əldə olunan xalis pul vəsaitləri</b>               | <b>100</b>                      | <b>3 693 323</b>              |
| <b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis artma</b>             | <b>2 349</b>                    | <b>1 058 028</b>              |
| Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri – ilin əvvəlinə                   | -                               | 2 349                         |
| <b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri – ilin sonuna</b>              | <b>2 349</b>                    | <b>1 060 377</b>              |

- 16.2. Emitent bir ildən az müddətdə fəaliyyət göstərdiyi təqdirdə bu dövrü əhatə edən audit edilmiş maliyyə hesabatları:** Emitent bir ildən çox müddətdir fəaliyyət göstərir.
- 16.3. Maliyyə hesabatları MHBS-ə uyğun hazırlanmadığı təqdirdə, belə maliyyə hesabatları milli uçot standartlarına uyğun olaraq hazırlanmalıdır və ən azı aşağıdakıları özündə əks etdirməlidir:**  
Maliyyə hesabatları MHBS-ə uyğun olaraq hazırlanmışdır.
- 16.4. Emitentin konsolidasiya olunmuş maliyyə hesabatı (olduqda):** Emitentin konsolidə edilmiş maliyyə hesabatları mövcud deyildir.
- 16.5. Emitent son audit edilmiş maliyyə hesabatlarının tarixindən etibarən rüblük və ya yarım illik maliyyə hesabatlarını dərc etdiyi təqdirdə onlar baza emissiya prospektinə daxil edilməlidir. Rüblük və ya yarım illik maliyyə hesabatları audit edildiyi təqdirdə hesabatı audit rəyi əlavə edilməlidir. Rüblük və ya yarım illik maliyyə hesabatı audit edilmədikdə bu qeyd edilməlidir:**  
Emitent son audit edilmiş maliyyə hesabatlarının tarixindən etibarən rüblük və ya yarım illik maliyyə hesabatları dərc edilməmişdir.
- 16.6. Baza emissiya prospekti audit olunmuş son maliyyə hesabatından doqquz ay sonra hazırlanarsa bu zaman ən azı yarım illik aralıq audit edilmiş və ya audit edilməmiş maliyyə hesabatı prospektə əlavə edilməlidir. Aralıq maliyyə hesabatı əvvəlki maliyyə ilində eyni dövr üzrə müqayisəli hesabatla birgə tərtib edilməlidir:**  
Baza emissiya prospekti audit olunmuş son maliyyə hesabatından doqquz ay sonra hazırlanmamışdır.
- 16.7. Emitentin maliyyə vəziyyətinə və gəlirliliyinə təsir edən son bir il ərzində hüquqi proseslər barədə məlumat (həllini gözləyən proseslər də daxil olmaqla):**  
Emitentin fəaliyyətinə təsir edəcək hər hansı həlli gözləyən hüquqi proses(lər) mövcud deyildir.
- 16.8. Maliyyə hesabatlarının dərc edilməsindən sonra emitentin maliyyə vəziyyətində baş verən dəyişikliklər barədə məlumat:**  
Maliyyə hesabatlarının dərc edilməsindən Baza emissiya prospektinin tərtib edildiyi tarixə qədər Emitentin maliyyə vəziyyətində hər hansı dəyişiklik baş verməmişdir.

## **17. Emitent haqqında əlavə məlumatlar**

- 17.1. Emitentin nizamnamə kapitalı və onun tərkibi haqqında, o cümlədən nizamnamə kapitalının miqdarı, səhmlərin (payların) miqdarı, onların nominal dəyəri və növləri, habelə səhmlərin ayrı-ayrı növlərinin imtiyazları haqqında məlumat, adi və imtiyazlı səhmlərlə təsbit olunmuş hüquqların məzmunu:**  
Nizamnamə kapitalının ümumi məbləği 4 100 (dörd min yüz) manat həcmindədir və hər biri 410 (dörd yüz on) manat olmaqla, 10 (on) ədəd adi, sənədsiz, adlı səhmdən ibarətdir. Nizamnamə kapitalında imtiyazlı səhmlər mövcud deyil.
- Aydınov Camal İsa xan oğlu – 1 640 (bir min altı yüz qırx) manat, 4 (dörd) ədəd, adi, adlı sənədsiz səhm.
  - Rüstəmov Məhədd Nadir oğlu – 1 640 (bir min altı yüz qırx) manat, 4 (dörd) ədəd, adi, adlı sənədsiz səhm.
  - Səlimov Rəşad Mais oğlu – 820 (səkkiz yüz iyirmi) manat, 2 (iki) ədəd, adi, adlı sənədsiz səhm.
- Adi səhmlərə təsbit edilmiş hüquqlar:
- Cəmiyyətin idarə edilməsində Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər qanunvericiliklə və bu nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək;
  - Bu Nizamnamə və qanunvericiliklə müəyyən edilmiş qaydada, Cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;
  - Ümumi Yığıncağın çağırılmasını tələb etmək;
  - Ümumi Yığıncağın gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;

- Ümumi Yığıncaqda səsvermə hüququ ilə şəxsən və ya etibarnamə əsasında nümayəndəsi vasitəsilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;
- Cəmiyyətin xalis mənfəətindən dividend almaq;
- Cəmiyyətin xalis mənfəətindən hər rüb üzrə avans olmaqla dividend almaq;
- Cəmiyyətin fəaliyyətinə xitam verildikdə, Cəmiyyətin kreditörünün tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvəmə dəyəri ödənildikdən sonra Cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq.
- Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilən digər hüquqlara malik olmaq.

## **17.2. Emitentin nizamnaməsi barədə aşağıdakı məlumat:**

### **Fəaliyyət və məqsədlərin təsviri:**

"KollektA" ASC Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq kommersiya təşkilatı kimi fəaliyyət göstərir. Cəmiyyətin əsas fəaliyyət istiqamətinə tələb hüququnun satın alınması yolu ilə problemləli debitor borcların (kredit portfellərinin) əldə edilməsi, həmin borclar üzrə yığım prosesinin həyata keçirilməsi, eləcə də üçüncü tərəflərə (maliyyə-kredit təşkilatlarına və s.) borcların yığılması üzrə peşəkar xidmətlərin göstərilməsi daxildir.

### **İdarəetmə və nəzarət orqanlarının səlahiyyətləri barədə müddəaların icmalı:**

Emitentin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır.

Səhmdarlarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir:

- Cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək;
- Cəmiyyətin müşahidə şurasının üzvlərini seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək;
- Cəmiyyətin icra orqanını yaratmaq və onun səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək;
- İcra orqanının səlahiyyətlərinin müqaviləyə əsasən kənar idarəçiyə vermək;
- Cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını, mənfəət və zərər hesablarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək;
- mənfəətin bölüşdürülməsi və zərərin ödənilməsi qaydalarını müəyyən etmək;
- xüsusi əhəmiyyətli əqdin bağlanması barədə qərar qəbul etmək. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir;
- Cəmiyyətin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək;
- digər hüquqi şəxslərin kapitalında cəmiyyətin iştirakı barədə qərarlar qəbul etmək.

Müşahidə Şurası aşağıdakı səlahiyyətlərə malikdir:

- Cəmiyyətin idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirmək, o cümlədən, Cəmiyyətin İcra Orqanından hesabat almaq;
- Mənfəət və dividend paylarını bölüşdürmək məsələləri daxil olmaqla, Səhmdarların ümumi yığıncağı və İcra Orqanı üçün tövsiyələr vermək;
- Cəmiyyətin strategiyasını təyin etmək və ona əhəmiyyətli genişlənmə, azalma və ya ayrı bir dəyişiklik etməklə bərabər Cəmiyyətin baxışını və missiyasını təyin etmək;
- Cəmiyyətin işgüzar məqsədinə və ya mühasibat prinsiplərinə hər hansı əsaslı dəyişiklik etmək;
- Cəmiyyətin siyasətini qəbul edib ona dəyişikliklər etmək və Cəmiyyətin rəqlamentini qəbul etmək və rəqlamentə əlavə və dəyişikliklər etmək;
- Cəmiyyətin illik büdcəsini qəbul və təsdiq etmək;
- Səhmdarların hər bir Növbəti Ümumi Yığıncağının keçirilməsi barədə məlumatı səhmdarlara bildiriş göndərmək yolu ilə çatdırmaq və səhmdarların tələbi ilə İcra orqanı tərəfindən çağırılan növbədən kənar yığıncaqların gündəliyi istisna olmaqla, hər bir ümumi yığıncağın gündəliyini qəbul etmək;
- Cəmiyyət tərəfindən qüvvədə olan qanunvericiliyin pozulması faktını müəyyən etdikdə, bu pozuntu barəsində Səhmdarların Ümumi Yığıncağını və İcra Orqanını xəbərdar etmək;
- Cəmiyyətin siyasətini, habelə ümumi maliyyə, uçot, inzibati və kadr siyasətini müəyyənləşdirmək;
- Cəmiyyətin illik büdcəsinin və biznes-planının yerinə yetirilməsinə nəzarət etmək;

- Filiallar və nümayəndəliklər yaratmaq, onların fəaliyyətlərinə xitam vermək və əsasnamələrini təsdiq etmək;
- Cəmiyyətin etibarlı və prudensial idarə olunmasını təmin etmək üçün zəruri olan qaydaları və daxili əsasnamələri qəbul etmək;
- Ümumi Yığıncaqda Nizamnaməyə dəyişikliklər qəbul etmək üçün təkliflər hazırlamaq;
- Ümumi Yığıncaqda nizamnamə kapitalının artırılması və azaldılması üçün təkliflər hazırlamaq;
- Cəmiyyətin fəaliyyətinin kompleks və ya ayrı-ayrı sahələrinin yoxlanması barədə qərar qəbul etmək;
- Kənar və daxili auditorların, habelə yoxlayıcı orqanların yoxlamalarının nəticələrini nəzərdən keçirmək və bu yoxlamaların yekunlarına dair tədbirlər görmək;
- Maliyyə ili ərzində Cəmiyyətin biznes fəaliyyətinə dair məruzələri və illik maliyyə hesabatlarını və məruzələrini müzakirə edib təsdiqləyərək Ümumi Yığıncağa təqdim etmək;
- Ümumi Yığıncaqda qəbul edilməsi üçün Cəmiyyətin birləşməsinə, ləğv edilməsinə və ya fəaliyyətinin dayandırılmasına dair təkliflər hazırlamaq;
- Törəmə müəssisəsinin nizamnaməsində başqa hal nəzərdə tutulmayıbsa, törəmə müəssisələrinin rəhbərlərini vəzifəyə təyin və azad etmək;
- Törəmə müəssisələrinin rəhbərlərini vəzifəyə təyin və azad edilməsi barədə Səhmdarların Ümumi Yığıncağına hesabat vermək;
- Cəmiyyətin iştirakçısı olduğu hüquqi şəxslərin təsisçilərinin (səhmdarların) ümumi yığıncaqlarında iştirak edəcək nümayəndəni və onun səlahiyyətlərini müəyyən etmək;
- Digər hüquqi şəxslərin kapitalında Cəmiyyətin iştirakı barədə qərarlar qəbul etmək;
- Növbəti və tələb olunduğu hallarda, növbədən kənar auditin keçirilməsi barədə qərar qəbul etmək və bu məqsədlə kənar auditoru təyin və ya azad etmək;
- Aidiyyəti hüquqi şəxslərin (törəmə müəssisələr istisna olmaqla) yaradılması, yenidən təşkil edilməsi və ya ləğv edilməsi barəsində qərarlar qəbul etmək.

Direktorun səlahiyyətlərinə aşağıdakılar aid edilir:

- Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edir və onun operativ idarə olunmasını həyata keçirir;
- Cəmiyyətin daxili əmək intizamı qaydalarını, ştat vahidlərini, tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin edir;
- Cəmiyyətin struktur bölmələri haqqında əsasnaməni və Cəmiyyətin əməkdaşlarının vəzifə təlimatını (əmək funksiyasını) hazırlayır və təsdiq edir;
- Cəmiyyətin daxili fəaliyyət məsələləri üzrə qərar qəbul edir və əmrlər (sərəncamlar) verir;
- Cəmiyyətin şəxsi heyətinin təhsil alması üzrə proqramlar və tədbirlərə aid təkliflər hazırlayır;
- Cəmiyyətin fəaliyyəti ilə bağlı digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirir;
- Vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyətləri çərçivəsində çıxış edir, onu istər ölkə daxilində, istərsə də xaricdə bütün dövlət orqanlarında, ümumi və ixtisaslaşdırılmış məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil edir;
- Cəmiyyətin adından bütün növ müqavilələr bağlayır, vəkalətnamələr verir (o cümlədən başqasına etibar etmək hüququ ilə), banklarda Cəmiyyətin cari və başqa bank hesablarını açır və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarını aparır.

**17.3. Emissiya olunan qiymətli kağızlar baxımından qiymətli kağızlar barədə emitentin öhdəliklərini yerinə yetirmək qabiliyyətinə təsir edən emitentin əsas fəaliyyəti ilə bağlı olmayan müqavilələr barədə məlumat:** Mövcud deyil.

## **18. Baza emissiya prospekti üzrə istiqrazlar haqqında tələb olunan məlumat**

### **18.1. Qiymətli kağızların emissiyasını tənzimləyən qanunvericilik:**

Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu, ləğv olunmuş Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 27 yanvar 2016 -cı il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “Emissiya prospekti və informasiya memorandumuna dair tələblər haqqında” Qaydalar və 27 yanvar 2016-cı il tarixli, 04 sayılı

nömrəli Qərarı ilə təsdiq edilmiş “İnvestisiya qiymətli kağızlarına abunə yazılışı və yerləşdirilməsi haqqında” Qaydalar.

**18.2. Təklif olunan qiymətli kağızların reytingi və bu reytingə təsir edən amillər barədə məlumat:**

Təklif edilən istiqrazların reytingi mövcud deyil.

**18.3. İstiqrazların əldə edilməsi üçün məhdudiyyətlər (olduqda):**

Hər hansı məhdudiyyətlər nəzərdə tutulmamışdır.

**18.4. İstiqraz üzrə gəlirlərdən mənbədə verginin tutulması barədə məlumat. İstiqraz üzrə gəlirlərdən mənbədən verginin tutulması barədə emitentin öhdəliyi:**

Bu hal Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 123-cü maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən, rezident müəssisə tərəfindən ödənilən faizdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. 123.2-ci maddəyə əsasən, faizlərin faktiki sahibi olan fiziki şəxslərdən 123.1-ci maddəyə uyğun olaraq vergi tutulmuşdursa, həmin gəlirdən bir daha vergi tutulmur. Həmçinin AR Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən fiziki şəxslər 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad olunmuşdur. İstiqrazların dövrüyyədə olduğu müddətdə vergi qanunvericiliyi dəyişərsə, tətbiq ediləcək vergilər barədə məlumat Emitent və ya Anderrayter tərəfindən kütləvi informasiya vasitələri ilə investorların diqqətinə çatdırılacaqdır. İstiqraz üzrə gəlirlərdən mənbədən verginin tutulması üzrə Emitentin öhdəliyi müvafiq müqavilə əsasında ödəniş agenti olan MDM-ə ötürülür. MDM faiz (kupon) ödənişi günündən bir iş gün əvvələ düşən iş gününün sonunda saat 18.00-da istiqraz sahiblərinin reyestrini formalaşdıracaqdır. Növbəti iş günü (ödəniş günü) həmin reyestrə adları qeyd olunan investorlara sahib olduqları istiqrazların sayına görə müvafiq faiz (kupon) ödənişinin məbləği hesablanacaqdır.

**18.5. Potensial investorların müxtəlif kateqoriyaları barədə məlumat:**

Emissiya ediləcək istiqrazlar həm fiziki, həm də hüquqi şəxslər tərəfindən əldə edilə bilər.

**18.6. İstiqrazların növü:** Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz.

**18.7. Təklif edilən istiqrazların sayı və nominal dəyəri (yeni buraxılan və mövcud olan istiqrazlar barədə məlumat ayrı-ayrılıqda göstərilməklə):**

Tədavüldə istiqrazlar mövcud deyil.

Yeni buraxılan:

Yeni buraxılan istiqrazlar 50 000 (əlli min) ədəd olmaqla 1 (bir) il ərzində tranşlarla yerləşdiriləcək və hər tranş üzrə istiqrazların sayı və ümumi nominal dəyəri yekun şərtlərlə müəyyən ediləcək.

**18.8. İstiqrazların valyutası:** Azərbaycan manatı.

**18.9. İstiqrazlarla təsbit olunan hüquqlar, onların həyata keçirilmə qaydası və onlara dair məhdudiyyətlər:**

İstiqraz mülkiyyətçiləri aşağıdakı hüquqlara malikdirlər:

- Emitentin ləğvi, yaxud Emitentin kreditorlarının tələblərinin ödənilməsinin təminatına real təhlükəyə səbəb olan onun yenidən təşkili barədə qərar qəbul edildikdə, habelə Emitent müflis elan olunduqda İstiqrazların nominal dəyərinin və həmin anadək hesablanmış, lakin ödənilməmiş faizlərin vaxtından əvvəl ödənilməsinə Emitentdən tələb etmək;
- İstiqrazların tədavül müddətinin sonunda istiqrazların nominal dəyərini Emitentdən almaq;
- İstiqrazların tədavül müddəti ərzində istiqrazların nominal dəyərindən hər bir buraxılışın yekun şərtlərində müəyyən olunmuş faiz dərəcəsinə uyğun faiz gəliri almaq;
- Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar.
- İstiqraz mülkiyyətçiləri öz hüquqlarını bilavasitə özləri və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada səlahiyyətli nümayəndələri vasitəsi ilə həyata keçirə bilərlər.

İstiqrazlara tətbiq olunmuş məhdudiyyətlər mövcud deyildir.

**18.10. Faiz və əsas borcun ödənilməsi ilə bağlı iddia müddəti:** Əsas borc və faizin ödənilməsi ilə bağlı iddia müddəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-384-cü maddələri ilə tənzimlənir.

**18.11.İstiqrazlar üzrə ödənilməli faizlər:**

İstiqrazların illik faiz dərəcəsi 16 (on altı) faiz təşkil edir. İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 1 (bir) ayda bir (bir ayda 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir. İstiqrazların tədavül müddəti 18 ay təşkil edir. İstiqrazların dəyəri tədavül müddətinin sonunda ödəniləcək. İstiqrazların nominal dəyərinin ödənişi qeyri-iş gününə təsadüf edərsə, ödənişlər növbəti iş günü həyata keçiriləcək və həmin günlərə faiz hesablanmayacaqdır.

**18.12.Faiz dərəcəsi müəyyən olunmadığı halda istiqrazın faiz dərəcəsinin hesablanması üsulu:**

Faiz dərəcəsi müəyyən olunmuşdur.

**18.13.Bazarda baş verən hadisələrin istiqrazların baza aktivinə (olduqda) və istiqrazlar üzrə hesablaşmalara mənfi təsiri barədə məlumat. Belə halların tənzimlənməsi qaydaları və ya prosedurları:** İstiqrazlar üzrə baza aktivini mövcud deyil. Bazarda baş verən hadisələr istiqrazlar üzrə hesablaşmalara mənfi təsir göstərməyəcəkdir.

**18.14.Təmin edilmiş istiqrazlar təklif olunduqda təminatın dəyərinin istiqrazların və onlar üzrə faizlərin ödənişinə təsiri barədə aydın və ətraflı məlumat:** Təklif edilmiş istiqrazlar təmin edilməmişdir.

**18.15.İstiqrazların geri satın alınmasının şərtləri:** Emitent tərəfindən istiqrazların tədavül müddəti ərzində geri satın alınma öhdəliyi və hüququ nəzərdə tutulmur.

**18.16.Gəlirlik dərəcəsi və onun hesablanması qaydası:** İstiqrazlar üzrə kupon gəlirliyi illik 16 (on altı) faiz təşkil edir. İstiqrazın gəlirlilik dərəcəsi üzrə bir istiqraza bir faiz ödənişi dövrü üçün 1,33 manat məbləğində gəlir hesablanacaq. İstiqrazlar üzrə toplanmış faizlərin hesablanması aşağıdakı düstura uyğun olaraq aparılır:

$$TF = \frac{(N * D * G)}{\frac{360}{100}}$$

**Burada:**

TF – Bir istiqraz üzrə toplanmış faizlər;

N – Bir istiqrazın nominal dəyəri: (100 (bir yüz) manat);

D – İstiqrazların illik faiz dərəcəsi: (16 (on altı));

G – İstiqrazların faiz ödəniş dövrünün müddəti (hər 1 (bir) ayda bir (bir ayda 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə)).

**18.17.İnvestorları təmsil edən təşkilat barədə (olduqda) məlumat:** Mövcud deyil.